



Azərbaycan Respublikasının  
Medianın İnkışafı Agentliyi

Azərbaycanın dövlətçilik tarixinin,  
milli adət-ənənələrinin,  
elm və mədəniyyətinin təbliği

Aydın Mədətoğlu  
Qasımlı  
Filologiya üzrə  
fəlsəfə doktoru

(əvvəli ötən sayımızda)

*Öz ideya mübarizəsində təkmülə üstünlük verən filosof göstərir ki, azadlıq və ədalət bayrağını yüksəklərə qaldırmaqda əsas məqsəd xalqa öz həyatını dinc yolla həyata keçirməyə, fırəvan və xoşbəxt yaşamağa imkan yaratmaqdır.*

*Böyük demokrat və azadlıq tərəfdarı kimi çıxış edən filosof, İnsan ağlığının hər cür ətalətdən, din, cəhalət və xürafətdən, mürtəcə quruluşun bütün buxovlarından azad olması ideyasını irəli sürmiş, bütün dünyada ağlin əbədi həbsdən qurtulmasını bəşəriyyətin xoşbəxtliyi və səadətinə əsası hesab etmişdi.*

Öz yaradıcılığında sosial-siyasi problemlərə böyük önem verən mütfəkkir, feodal qayda - qanunlarını, despotik dövlət quruluşunu kəskin tənqid etmiş, ictimai həyatın ədalət əsasında yenidən qurulmasını irəli sürmiş, ilk əvvəl maarifpərvər ədalətli hökmdar fikrini, sonra isə "Konstitusiyalı Monarxiya" fikrini müdafiə etmişdi.

Bütün Yaxın Şərqi ölkələrində azadlıq ideyasının carcusu olan mütfəkkirin ictimai

*İnsanların əmlak bərabərliyindən daha çox, hüquq bərabərliyindən bəhs edən filosof, qadınlar və kişilər arasında hüquq bərabərliyinə də xüsusi önəm vermişdi. Mütfəkkir qadının cəmiyyətdə yeri və rolü məsələsinə dənə-dənə qayıtmış, ictimai həyatın bütün sahələrində qadılara kişilərlə bərabər hüquq verilməsi fikrini qətiyyətlə müdafiə etmiş, qadın azadlığıni bütün cəmiyyətdə azadlığın təbii ölçüsü saymış və göstərmüşdi ki : "Şəriətin nə haqqı var ki, qadın tayfasını" Hicab ayəsi "vasitəsilə daim həbsə atıb ömrü boyunca bədbəxt edir və yaşamaq nemətindən məhrum edir".*

- siyasi və fəlsəfi dünyagörüşündə zaman keçidkə ciddi dəyişikliklər baş vermiş, 1870 - ci illərdə o, artıq yetkin, kamil bir inqilabçı - demokrat kimi özünü təsdiq etdirmişdi.

Mirzə Fətəli Axundzadənin fəlsəfi irləndə dinin tənqid mərkəzi yerlərdən birini tutur. Filosof, elmi dincə qarşı qoymuş, onların bir araya si-

fəkkir, dinin "Axirət" anlayışını və Ruhun ölməzliyi haqqındaki ehkamlarını rədd etmişdir.

*İnsanların əmlak bərabərliyindən daha çox, hüquq bərabərliyindən bəhs edən filosof, qadınlar və kişilər arasında hüquq bərabərliyinə də xüsusi önəm vermişdi. Mütfəkkir qadının cəmiyyətdə yeri və rolü məsələsinə dənə-dənə qayıtmış, ictimai həyatın bütün sahələrində qadılara kişilərlə bərabər hüquq verilməsi fikrini qətiyyətlə müdafiə etmiş, qadın azadlığını bütün cəmiyyətdə azadlığın təbii ölçüsü saymış və göstərmüşdi ki : "Şəriətin nə haqqı var ki, qadın tayfasını*

rın başına gətirilən amansız bələləri ifşa etmiş, qadının cəmiyyətdə mühüm mövqə tutmasını təbliğ etmişdi. Əsərlərində qadın obrazlarına geniş yer verən mütfəkkir, çoxarvadılığı tənqid etmiş, onun nə kimi faciələrə gətirib çıxardığını təsvir etmiş, cəmiyyətdə baş veren bütün bələlərin kökünü kişi ilə qadın arasında bərabərliyin olmamasında, qadınların hüquqsuzluğunda görmüş, qadınların üzləşdikləri cəhalətdən yaxa qurtarmağın yolunun məhz təhsildən



# Azərbaycan dramaturgiyasının banisi, materialist Türk filosofu

*Mirzə Fətəli Axundovun fəlsəfi dünyagörüşü*



keçdiyini irəli sürmüdü.

Mirzə Fətəli Axundzadə maarifçiliyin də fəlsəfəsini yaratmış, onu sistemləşdirmiş, həm bədii, həm də fəlsəfi əsərlərində milli dövlətçilik prinsiplərini irəli sürmüş, dövlətçilik məfkurəsini tam şəkildə formalasdırılmışdır.

*Axundzadə tədqiqatçılarından XX əsrin görkəmli Azərbaycan filosofu Heydər Hüseynov'M. F. Axundovun fəlsəfi görüşləri"adlı məqaləsində yazır : "Bu böyük şəxsiyyətin bəhs etmədiyi heç bir böyük və kiçik məsələ olmamışdır. O, drama, hekaya və şeirdən başlamış fəlsəfə, din, etika, kritika, moral, dil, dövlət, məktəb, tədris və s. bu kimi müxtəlif məsələlərdən bəhs etmiş və hər məsələyə öz dövrünə görə konkret və aydın cavab verə bilmüşdir. Axundov ictimai - siyasi məsələlərlə maraqlanmış, ictimai həyatın dəyişməsi üçün çarələr axtarmışdı... O, Azərbaycan ictimai fikrinin inkışafında qüvvətli dönüş yaratmışdır.*

Azerbaijan ədəbiyyatının görkəmli nümayəndələrin - dən biri olan Əbdürəhim Bey Haqverdiyev" M.F. Axundzadə haqqında" adlı məqaləsində yazır : "Epoletli, mükafatlar, medallarla bəzədilmiş mündirlər altında hissələri ilə yanın odlu bir ürək döyündür. Bu ürək sahibi, Azərbaycanın milli varlığı, milli ləyaqəti, milli şürurunun formalasması, milli mədəniyyəti və maarifi uğrunda mübarizə aparan alovlu inqilabçı - demokrat, filosof, mütfəkkir, yazıçı, dramaturq M.F. Axundzadənin ürəyi idı "(Bax: Ə. Haqverdiyev, M.F. Axundzadə haqqında," Maarif və mədəniyyət" jurnalı, N 3, Bakı 1928).

Türk dünyasının XIX əsr dəki ictimai - siyasi, ədəbi-tənqidli fikrinin banisi, filosof Mirzə Fətəli Axundzadə həm də Türk dünyasının milli ideologiyasının banilərindən

biridir. O, həm də Türk dünyasının ilk yaradıcı şəxsiyyətlərindən biri olmuş, yaşadığı mühiti, cəmiyyəti, əlkəni, bu əlkənin daxil olduğu bölgəni, Qafqazı və bütünlükdə İsləm Şərqini, onun dünyagörüşünü, həyat tərzini, sənət meyarlarını kökündən dəyişmək, onu yenidən qurmaq, yenidən yaratmaq istəmiş, bütün bunları etmek üçün mənali həyatını və bacarığını əsirgəməmişdir.

Yaşadığı cəmiyyəti kökündən dəyişdirmək kimi milli ideya inqilabına başlayan mütfəkkirin həyatında və dünyaya - görüşünün formalasmasında heç şübhəsiz ki əlaşlığı yerin - Rusiya İmparatoryasının Qafqaz və Şərqi siyasetinin həyata keçirildiyi, siyasi və diplomatik məlumatların toplandığı və mərkəz Peterburqa ötürüldüyü Qərarğahın - mühüm rolü olmuşdur. Çünkü dövrün İmparialist dövlətlərinin, xüsusilə, Böyük Britaniya, Fransa və Rusyanın Şərqi və bütövlükde Asiya uğrunda mübarizələrinin bütün gizli məlumatları haqqında bu qərargah məlumatlandırılırdı. Bu hadisələrin içində olması, İsləm Şərqi və bütövlükde Asiyaın bu imperialist dövlətlər tərəfində necə parçalanaraq bölüşdü - rüldüyünü, Şərqi getdikcə daha da siyasi və mənəvi cəhətdən çökdüyünü, Şərqi Qərbe yem olduğunu görən, bu fəlakətin faciəsini yaşıyan Mirzə Fətəli bütün bu proseslərə cəsarətlə öz müdruk münasibətini bildirmişdi.

*Bütün Türk dünyasında mübariz materializmin əsasını qoyan Mirzə Fətəli Axundzadə yazmışdır: "Dünyada İnsan üçün ən böyük ləyaqət özündən sonra yaxşı ad qoyub getməkdir ki, bu da yallınız yaxşı əməller sayəsində ola bilər". Bununla mütfəkkir sanki Özünü nəzərdə tutmuşdur.*

**Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur**

ışışmadığını sübut etməyə çalışmış, dini tərəqqi yolunda ən böyük engel hesab etmişdi. Mütfəkkir dövrünün bir çox Türk maarifçilərindən fərqli olaraq dinc, dini dənə-yagörüş və fanatizmə ardıcıl mübarizə aparmış və son olaraq bəyan etmişdi ki: "Mən bütün dinləri puç və əfsanə hesab edirəm!" Sırf ateist mövqedən çıxış edən müte-

ni "Hicab ayəsi" "vasitəsilə daim həbsə atıb ömrü boyunca bədbəxt edir və yaşamaq nemətindən məhrum edir".

Filosof, yaşadığı dövrde savadsız mollaların şəriət qaydalarından öz mənafelərinə uyğun istifadə edib qızları və qadınları cəhalətə məhkum etmələrini tənqid etmiş, əsərlərində qadınların hüquqsuzluğunu təsvir edərək onla-